

“Şəhidlik zirvəsi”nin təqdimatı



Elşən Hüseynovun portretini işləyərək doğum günündə muzeyə hədiyyə edib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov şəhidlərimizin heç vaxt unudulmadığını, hər birimizin qəlbində əbədi heykəllərini qurduqlarını, həyat durduqca onların yaşayacaqlarını, indiki və gələcək nəsillərə örnək olacaqlarını bildirdi.

Tədbirin sonunda “Şəhidlik zirvəsi” adı altında Milli Qəhrəman Elşən Hüseynova həsr olunmuş “Eldən gedən oğullar” adlı sənədli film nümayiş etdirilib.

1995-ci ilin 13-17 mart hadisələri zamanı ölkədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən şəhid olanlardan biri də Saatlı rayonunun Qırağlı kəndindən hərbi xidmətdə olan Elşən İbrahim oğlu Hüseynov idi. Onun xalqımız və dövlətimiz uğrunda hünəri yüksək qiymətləndirildi və ulu öndər Heydər Əliyevin fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.

Bu günlərdə Saatlı rayon Tarix-diyarşünaslıq muzeyində Milli Qəhrəman Elşən Hüseynova həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli filmin təqdimatı keçirilib.

Qeyd edilib ki, onlar müqəddəs amal uğrunda canlarını

qurban veriblər. Ulu öndər Heydər Əliyev belə mərd oğul və qızlarımızın qəhrəmanlığını yüksək qiymətləndirirdi: “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar... Biz onların qəhrəmanlığı,

şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”.

“Qəhrəmanlar ölməzdir” adlı tədbirdə Saatlı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Muğanlı Milli Qəhrəman

Hüseyn EYNULLAYEV,
Saatlı rayon Heydər Əliyev
Mərkəzinin kiçik elmi işçisi